

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Ad: Zülfiyyə

Soyad: Allahverdiyeva

Ata adı: Cavanşir

Təvəllüd: 01.05.1977

İş telefonu: -

Mob: 0703007086

E-mail: zulfieallahverdiyeva7@gmail.com

Fakültə: aqrotexnologiya

Kafedra: qida məhsulları mühəndisliyi və ekspertiza



TƏHSİL, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLAR

1997.-ci ildə ADAU-nun meyvə-tərəvəzçilik fakültəsini bitirmişdir.

1999- cu ildə tərəvəzçilik ixtisaslaşması üzrə magistraturanı bitirmişdir.

2011-ci ildə isə "Gəncə-Qazax bölgəsi şəraitində pomidorun toxum üçün intensiv becərilmə texnologiyası" mövzusunda dissertasiya işini müdafiə edərək, Aqrar elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

2017-ci ildə Qida məhsulları mühəndisliyi və ekspertiza üzrə dosent elmi adı almışdır.

ƏMƏK FƏALİYYƏTİ

2000-2009-cu illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrasında assistent;

2009-2013-cü illərdə baş müəllim;

2013-2017-ci illərdə dosent əvəzi;

2017-ci ildən hal-hazırədə ADAU-nun Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrasının dosentidir.

Bakalavr pilləsində Qida məhsullarının texnologiyasının nəzəri əsasları, Bitkiçilik məhsullarının saxlanması və emalı texnologiyası, Qida məhsulları elminin əsasları və texnologiyası, İxtisas giriş fənnlərindən mühazirə və laboratoriya dərslərini aparır. Magistratura pilləsində Ərzaq mallarının çeşidlənməsi və markalanması, Tamlı malların keyfiyyət ekspertizası, Funksional qida məhsullarının texnologiyası, Funksional qida məhsullarının əmtəəşünaslığı və ekspertizası fənnlərindən mühazirə və laboratoriya dərslərini aparır.

TƏDQIQAT SAHƏSİ

Bitkiçilik xammalı əsasında funksional məqsədli qida məhsullarının texnologiyasının işlənməsi

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA

İŞTİRAKI

1. Aspirant magistratura və bakalavr pilləsində təhsil alan tələbələrin elmi- praktiki konfransı. ADAU Gəncə-2009.
2. Gənc alimlərin "Aqrar elminin inkişaf istiqamətləri və onun ekoloji aspektləri" mövzusunda elmi-praktiki konfrans. ADAU Gəncə-2010.
3. Ümummilli lider H.Əliyevin 90 illik yubileyinə həsr olunmuş ümumrespublika elmi-praktik konfransı. Gəncə- 2013
4. Gəncədə keçirilən Beynəlxalq Şərab Festivalına dair elmi -praktik konfrans, Gəncə-2013.
5. ADAU-da keçirilən Müasir Aqrar Elm: Qloballaşma Şəraitində Əsrin Aktual Problemləri və İnkişaf Perspektivləri. Beynəlxalq elmi- praktik konfrans (22-24 sentyabr 2014) Gəncə- 2014.
6. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) "Azərbaycanda qida və tekstil sənayesinin inkişaf perspektivləri və qarşıda duran vəzifələr "mövzusunda II Respublika elmi-praktik konfransının materialları (25 aprel), Bakı-2018.
7. Gəncə Dövlət Universiteti Beynəlxalq elmi konfrans. Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri. (04-05 may, 2018).

ELMI ƏSƏRLƏR

1. Allahverdiyeva Z.C. Gəncə-Qazax bölgəsi şəraitində bir vegetasiyada pomidorun iki nəsil toxum almaq üçün intensiv aürokomplekslər. Gəncə Regional Elmi Mərkəz Xəbərlər məcmuəsi. 22 sayılı, Gəncə-2006.
2. Allahverdiyeva Z.C. Gəncə-Qazax bölgəsi şəraitində pomidorun toxum üçün intensiv becərmə texnologiyası. Tövsiyə-Gəncə, 2009, 16 səh.
3. Allahverdiyeva Z.C. Gəncə-Qazax bölgəsi şəraitində pomidor toxumunun intensiv üsullarla becərilməsi. Azərbaycan Aqrar Elmi Bakı-2009.
4. Аллаhverдиева З.Д. Интенсивная технология выращивания томата на семена. Два урожая в год. Картофель и овощи. Москва-2010.
5. Аллаhverдиева З.Д. Интенсивные способы выращивания семян томата в условиях Гянджа-Казахской зоны Азербайджанской Республики в свнрхранних и повторных посевах Известия Аграрной Науки. Тбилиси, 2010, том 8.
6. Allahverdiyeva Z.C. İstehsal zamanı yaranan qalıqların səmərəli istifadəsi. GDU.-nün "Elmi xəbərləri". Gəncə-2012.
7. Allahberdiyeva Z.C. Meyvə-tərəvəz məhsulları ilə səmərəli qidalanmanın insan orqanizminə təsiri GDU-nun "Elmi xəbərləri". Gəncə-2014.
8. Allahverdiyeva Z.C. Cəfərov F.N., Məmmədova S.M. Funksional qidalanmada çuğundur şirəsinin rolu. ADAU-nun "Elmi əsərləri" Gəncə-2016.
9. Allahverdiyeva Z.C. Fətəliyev H.K., Cəfərov F.N. Funksional qida məhsullarının texnologiyası fənnindən praktikum. Dərs vəsaiti. Bakı, Mütərcim nəşriyyatı, 2017, 128 səh.
10. Allahverdiyeva Z.C., Cəfərov G.N., Məmmədova S.M., Məmmədova M.R. Funksional məqsədli əlavələrin qida məhsulları istehsalında tətbiqi. ADAU-NUN Elmi Əsərləri. 2019.

DİL BİLİKLƏRİ

İngilis

Rus